

“Tədqiqatçılarla söhbət” layihəsi



“Kaspi” qəzeti “Tədqiqatçılar” layihəsinə start verir. Layihə əsasında tədqiqatçılar araşdırıqları mövzular haqqında danışacaqlar. Bu dəfəki müsahibimiz Yəhya Kamal Bəyati həmin tədqiqatçısı Aydan Xəndandır. O, “Yəhya Kamal Bayatlı yaradıcılığının sənətkarlıq xüsusiyyətləri mövzusunda” elmi iş müdafiə edib:

- Sizi Yəhya Kamal yaradıcılığına bağlayan səbəb nədir? Nə üçün məhz “Yəhya Kamal Bəyati yaradıcılığının sənətkarlıq xüsusiyyətləri?” mövzusuna müraciət etmişiniz?

- Yəhya Kamal poeziyası ilə tanışlığım uşaqlıq illerindən başlayıb. Atam şair Rəfiq Zəka türk ədəbiyyatı vurğunu idti, türk şeirini əzberdən bilir, mənə tez-tez şeirlər oxuyar, şairlərin heyatlardan danışardı. Əruz vəznini elə o vaxtdan sevməyə başladım. Yəhya Kamalın türkçə əruzu məni valeh etmişdi. Onun şeirlərini oxuduqca, poeziyasını

mühitin, oxuduğu əsərlərin rolü var. Yəhya Kamal klassik poeziyanı çox gözəl bildirdi. Yaradıcılığının ilk dövründə tənzimat ve serveti funun ədəbiyyatının tesiri var idi. Şair təhsil almaq üçün 1903-cü ildə Parisə gedir. Məhz burada Siyasi Elmlər məktəbində oxuduğu illerdə fransız poeziyasının o dövrde populyar şairlərinin yaradıcılığıyla tanış olur. Yəhya Kamala simvolizm və parnasizm cərəyanları təsir göstərmiş olur. Fransa mühiti, fransız şeiri şairin yaradıcılığında yeni mövzuların yaranmasına yol açır.

mayəndələri Avropada Lekont de Lisle, Frensiz Koppe, Xose Maria de Xeredea olmuşdur. Türkiyədə isə bu cərəyanın davamlıları arasında Yəhya Kamal Bəyati da vardi. Onu da qeyd etmək lazımdır ki, Yəhya Kamal müsahibələrinin birində özünü parnasçı şair hesab etmediyi söyləyir. 1947-ci ilde verdiyi müsahibəsində o, bunları söylemişdir: “Bir zamanlar mənə parnasist deyirdilər. Bu çox canımı sıxdı. Mən parnasçı deyiləm və ola bilmərəm”. Şair özü haqqında belə fikirlərinə baxmayaraq, bir çox tədqiqatçılar Yəhya Kamalı məhz parnasizm cərəyanının nümayəndəsi hesab etmişlər.

- Məramı gözəlliyyin tərənnümü olan şairin poeziyasında diqqətçəkən xüsusiyyətlər hansıdır?

- Yəhya Kamal poeziyası olduqca rəngarəngdir. Şair “Ox” adlı şeirindən başqa bütün şeirlərini əruzda yazmışdır. Mən deyerdim ki, Yəhya Kamal türkçə əruzun en usta sənətkarlarındandır. Onun şeirlərində ocaqbaşı türkçəsi bütün gözəlliyyi ile ruhumuzu oxşayır. Şeirlərində qəliz tərkiblər, anlaşılmaz ibarələr yoxdur. Bununla yanaşı, şair klassik şərqi poeziyasının ənənələrində qoruyub saxlamağı bacarmışdır. Əski tərzdə şeirlər yazmış, “Səlimna-

musiqi içinde gedərək özümüzün nəyə qadir olduğumuzu görə bilməyimizi təmin etmişdir.

- Yəhya Kamal yaradıcılığında İstanbul türklüğün mücəssəməsi kimi təsvir olunmuşdur. “Sadə bir səmtini sevmək belə bir ömrə dəyər” deyən şairin bu İstanbul sevgisini necə dəyərləndirirdiniz?

- İstanbul ayrı-ayrı dövrlərdə şairlərin ilham mənbəyi olub. Türkiyə tarixinin canlı timsali olan bu gözəl şəhərə bir çox şairlər şeirlər həsr ediblər. Lakin Yəhya Kamalın poeziyasında İstanbulun yeri aydınır. Şairin bu şəhərə həsr etdiyi yazıları, əslinde, onun türklüyü, Türkiyə tarixinə, mədəniyyətinə olan məhəbbətinin ifadəsidir. Şair İstanbulu türk vətəninin müqəddəs ruhunu təşkil edən bir varlıq kimi duyar. Yəhya Kamalın şeirlərində İstanbulun müxtəlif səmtlərini, küçələrini görür. İstanbul şair üçün bir sevgili qədər əzizdir. O, bu şəhərə türklüğün timsali kimi yanaşır. Bu şəhərin küçələrində Fatehin atının nallarının qıqlıcmalarını görür, Memar Sinanın baltasının səsini eşidir, zəfer səslerini duyar. Şair şəhəri doğma bir yaşayış yeri kimi deyil, tarixi özündə daşıyan bir efsane kimi qəbul edir və bu şəhərdən yazarkən tarixi deyinən canlandırır. Yəhya Kamala görə İstanbul sadəcə sultanlar və İstanbullu tərəfindən inşa edilmiş şəhər deyil: Osmanlı dövlətinin dördərəfli - Konyadan, Bursadan, Ədirnədən, Sivasdan, Tokatdan, Ərzurumdan, Hicazdan, Bağdaddan, Tunisdən, Məğribdən gəlmiş təbəələr tərəfindən yüz illər boyunca inşa olunmuşdur, en sonunda İstanbul türk tarixinin, coğrafiyasının təcəllisine çevrilmişdir. Belə düşüncə tərzi Yəhya Kamalda İstanbulu pərəstiş hissi yaratmışdır. Onun İstanbullu həsr etdiyi bütün yazıları, əslinde, şairin türklüyü, türk tarixinə, mədəniyyətinə, inancına olan hörmətinin, dərin məhəbbətinin ifadəsidir.

Qeyd etdiyimiz kimi, Yəhya Kamal İstanbulun bütün türk tarixinin, türk coğrafiyasının bir tərkibi, xülasəsi, təcəllisi olduğu qənaətindədir. O, İstanbulu bütün Türkiyənin ruhu hesab edir. Yəhya Kamal öz fikrini belə əsəsləndirir ki, Rusiya çox istədiyi halda Türkiyədəki milli məfkurəni, vətənpərvərliyi məhv edə bilməmişdir. Kazan, Krim, Orta Asiya türklüğünü siddətlə sarmış, lakin Türkiye türklüğünün monolitlini poza bilməmişdir. Beyatlı “Oğuz mədəniyyətinin əsası və tekamülü Türkiyədir” deyir. Bu səbəbələ İstanbullu sevmək, Yəhya Kamal üçün Türkiyəni sevmək, Türkiyəni və tarixdə türk əxlaqi, mədəniyyətini anlamaq deməkdir.

Yəhya Kamal İstanbullu o qədər səmimi, dəruni bir istəkə, məhəbbətlə sevir ki, ister-istəməz adam riqqətə gəlir, bu silsiliyə daxil olan şeirlər öz ülviliyi ilə, milliliyi ilə heyət doğurur. Şair doğma İstanbulun her guşəsinə, daşına, ocağına bələd olduğunu, onu sevməyin bir ömrə barabər olduğunu heyranlıq dolu misralarla etiraf edir:

*Sənə dün bir təpədən baxdım ažiz İstanbul!
Görmedim gəzmədiyim, sevmədiyim heç bir yer.
Ömrüm olduqca, könül taxtına keyfincə qurul!
Sədə bir səmtini sevmək belə bir ömrə dəyər.*

Yəhya Kamal çox yələri gəzmiş və görmüşdü. Avropanıların seyrindən vəcdə gəldikləri Paris və Londonda yaşamışdı. Lakin onların heç biri Yəhya Kamalda İstanbul qədər heyət və məhəbbət doğurmamışdı. Yəhya Kamal İstanbulda türklüğün özü kimi yanaşır, bu şəhər onun üçün bütün dəyər ölçülərinin meyarıdır.

“Yol düşüncəsi” şeirində “cahan vətəndən ibaretdir etiqadimca...” hökmüñün verən ustادın fikri çox gözəldir. Məhz şairin gözündə cahan vətəndən ibaretdir. Bu vətən Türk vətənidir. Bu Türk vətənin aynası dönyanın ən gözəl şəhəri, şəhərlər sultani İstanbuldur. İstanbul Yəhya Kamal üçün hər şeydir. Onun aləmində İstanbuldan gözəl, İstanbuldan əziz, İstanbuldan üstün bir anlayış yox.

Davamı səhifə 13-də



XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişmələrdən məmkün qədər uzaq olmağa çalışan sənətçilər sənətçidir. XX əsrin əvvəllerində turanlıq və mühraribe əksər türk yazılıçı və şairlərinin əsərlərinin aparıcı mövzusuna çevrilmişdi. Lakin sənət sənət üçün yazarlar da az deyildi. Siyasetdən və ictimai çəkişməl